

# Azərbaycan Xalq Cümhuriyyəti - 100



28 Mayıs 1918 sənəsindən 1920 sənəsi 27 nisanına qədər yaşayış Mütəqəbil Milli Azərbaycan Cümhuriyyəti, gərək şəkli-idarəsi və bu şəkli-idarənin mütəvəcəhə olduğu istiqamət etibarı ilə, gərəkse xarici siyaseti nöqtəyi-nezərindən siyasi tariximizdə pək mühüm bir yer işğal edəcəkdir.

Bir dəfə bu böyük siyasi təcrübənin müstəqəbil təşkilatı-əsasiyyəmizin təcəyyün etməsində mühüm rol ola-cağı mühəqqeqdir. Sonra Azərbaycanda nədən böylə tam demokratik bir rejim təəssüs etmiş olduğunu araşdıracaq olan istiqbalın alım mü-dəqqiqilərinə 28 Mayıdan əvvəlinə doğru bir əzimet nöqtəsi olacaqdır.

Azərbaycanın 28 Mayıs 1918 İstiqlal Bəyannaməsində şəkli-idarənin Xalq Cümhuriyyəti olduğu müsərrəh olmaqla bərabər 6-ci maddədə deyil-mekdə idi ki:

- "Madde 6 - Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümmiyə ilə intixab olunmuş Şurayı-Milli və Şurayı-Milliyə qarşı məsul hökuməti-mü-vəqqətə durur".

İşte bu Məclisi-Müəssisan Azərbaycanın şəkli-idare və təşkilatı-əsa-siyəsini surəti qətiyyədə təyin və təs-bit edəcəkdir. Fəqət Azərbaycanı Xalq Cümhuriyyəti şəklində müstəqil bir dövlət elan edən Şurayı-Milli və ona qarşı məsul bulunan hökuməti-müvəqqətə, istila və anarşı içerisinde bulunan məmləkəti qurtarmaq, məmləkətin vəhdətini, daxilən əmniyyət və asayışını təmin eylemək kibi pək mühüm vəzi-fələr qarşısında bulunmaqdə idilər.

15 eylüldə 1918-ə qədər davam edən istiqlal hərbi aylarında və ondan sonra eyni sənənin 16 ikinci təşririnə qədər tətil edən Şurayı-Milli 17 həziran 1918-də icra selahiyətini kabine-yə tərk edərən Bakının xilasile bərabər 6 aydan gec olmamaq şərtlə Məclisi-Müəssisan dəvətini də hökumətə emr etmişdi.

Bilaxır, 16 ikinci təşrindən etibarən iş başına gelən Şurayı-Milli Məclisi-Müəssisan dəvətə bizzat məşğul olmağa başlamışdı.

Fəqət 1920 sənəsi nisanında qızıl rus istilasına qədər bu Müəssisələr Məclisinin dəvəti, bəkənlənməyən mühüm səbəbələr və Azərbaycan İstiqlal və hürriyyətə əlaqədar vüqut və ha-disat dolayısı ilə mümkün olmuşdu.

Bu dövrə həyat kəndi məcrasına girmiş, istiqrar peydə etmiş, daxili asayış və əmniyyət təmin edilmiş və xarici beynəlmiləl münasibat başlaşmışdı. Və bütün bu işləri idarə və tən-zim edən Şurayı-Milli və ona qarşı məsul hökumət də müstəqir bir rejim və sistem mahiyyətini iqtisab edərək yaşamaqdə davam etdi.

\* \* \*

İstiqlal Bəyannaməsinin 1-ci mad-dəsində "Bu gündən etibarən Azərbaycan xalqının hakimiyyət haqqına malik olduğu" zikr edilməkdədir.

Fəqət haqları hakimiyyətlərinə ma-lık olan müxtəlif milletlərdə hakimiyyət tərzi icrası müxtəlif surətdə olmuş və bunun nəticəsi olaraq müxtəlif şə-kilde dövlətlər vücudə gelmişdir.

Xalqın doğrudan-doğruya və biz-zat hakimiyyətini icra etməsinə mü-qabil bu hakimiyyətin vəkillər vasitə-

silə, niyabi və nim niyabi hökumət şəklində icrası daha ümumidir.

Azərbaycan Cümhuriyyətinin arayi-ümmiyə ilə intixab edilmiş bir şura tərəfindən idarə edilməsi hökumətin niyabi bir şəkil ərz etdiginə gös-tərməkdədir.

Fəqət təşri, icra və qəzayi qüvvət-lərin tənzim və münasibəti nöqtəyi-nezərindən Azərbaycan xüsusi bir şəkil icra etməkdə idi.

Biliyoruz ki, niyabi hökumətlərde, təfriqi qüva, təvazunu qüva və tövhidi-qüva kibi 3 tərzi-idarə, 3 baxış, 3 nəzəriyyə və 3 sistem vardır.

Amerika kibi prezidensiyel bir sis-temde qüvvəyi-icraiyyə ilə, qüvvəyi-teşriyyə tam bir təfriqə tutulmuş oldu-ğu halda, İsvəçrə kibi direktorial (məclisi) hökumət sisteminde tam tövhidi-qüva yaradılaraq təşrii və icra selahiyətleri məclisde toplanmışdır.

bərabər, Şurayı-Milli icra səlahiyəti-ni məmurları vasitəsilə degil, parla-man qarşısında məsul bir kabine va-sitəsilə tətbiq edirdi.

Saniyen: bu kabine Şurayı-Milli qarşısında məsul olmaqla bərabər, parlamən-xaricindən dəxi içərisinə nazir ala bildirdi. Və kabinetin təşkili, tam parlamentar hökumətlərde oldu-ğu kibi, parlamən əzalarından, əksəriyyət firqəsinə və ya parlamanda əksəriyyət təşkil edən firqələrin koalis-yonuna istinad edən bir zate mühəv-vəl edilmək surətli vüqu bulurdu. Fəqət kabinetin təşkili üçün baş vəkili təyin edən məqam, tam parlamentar hökumətlərde olduğu kibi dövlət rəisi və ya rəisi-cümhur degil, bizzat parlamən kendisi idi. Azərbaycan parlamənə (Şurayı-Milli) bu icra selahiyətini hər ayrı hallarda parlamən rəisi vasitəsilə tətbiq etməkdə idi.

Burada səfirləri qəbul etmək höku-mətə, xaricə müməssil göndərmək isə bəzi əhvalda məclisə aid idi. Paris Sülh Konfransına heyeti-mürəxxəsə bu suretlə göndərildi. Bu nədən nəşət ediyordu əcəba? Hər şeydən əvvəl bunun səbəbi istiq-lal və milli hakimiyyəti hər türlü şəxsi ehtiraslardan qorunmaq, milli iradə-nin məhsulu olan istiqlal və cümhuriyyəti xalqın daha sıxı müraciətə altında bulundurmaq əndişəsindən doğduğuna şübhə yoxdur. Hər yerde bu böylə olmuşdur. Türkiye təcrübəsi bu inqilab zamanlarına məxsus şəkin aydın bir misalıdır. Şübhə yoxdur bu rejim qüvvətərin təvazunu üzərinə qurulu tam bir parlamentarizmle tək-mil olunacaqdır. Bunu cümhuriyyət idarəsinin seyri təkamülü göstərməkdə idi. Azərbaycan Məclisi-Müəssisanı təşkilatı əsasiyyəti tənzim etdiyi zaman bu dövrün təcrübəsindən çox böyük qüvvət alacaqdır. Və Azərbay-can ideal və modern tam demokratik bir cümhuriyyət olacaqdır.

Gələcək müstəqil milli dövlət hə-yati üçün bu dövrün daha bir çox cə-hədən tədqiq, tənvir və təqnidə la-zımdır. O cümlədən olaraq hakimiyyəti-milliyəmizi təmsil edən parlamən daxili tənzimat və fəaliyyəti, hökumətin, ammə hizmetlərinə görə tərzi-təqsimi, qəzayi-qüvvətin surəti-təşəkkül tədqiq üçün birər mövzu təşkil etməkdədir. Bu kibi fəaliyyət istiqlal mücadiləmizin nəticəsində tə-əssüs edəcəgi mühəqqeq olan Milli dövlətin quruluşu üçün faydasız ol-muyacaqdır.

Azərbaycan parləmanı müxtəlif fir-qələrə səhne idi. Sağda "İttihad-i-is-lam" və "Əhrar" firqəsi oturuyordu. Solda müstəqil, ixtilalçı və demokrat olmaq üzrə 3 qrup səsialistlər vardi. Ortada Milliyyətçi radikal-demokrat "Müsavat" firqəsi ilə münəvvər sər-bəst məslək ərbəbi kibi zəvatdan mü-rəkkəb "Bitərəf demokrat qrup" otur-maqda idi. Bunlardan əlavə əqəliyyət millətlərin müməssilləri vardi. Əksəriyyət mərkəzdə idi.

17 həziran 1918 iticə hərəkatı kabini-nəyi sağa doğru oymışdı. Halbuki, elanı istiqlal üzərinə təşəkkül edən ilk kabinet isə mərkəzdən təşəkkül etmişdi.

1919 və 1920 sənələri ibtidalarına qədər kabine sollarında iştirakı ilə mərkəzdən vücudə gəlmışdır. Və hər daim baş vəkil mərkəz fraksiyonuna mənsub olmuşdu.

\* \* \*

Görüyoruz ki, Azərbaycan Məclis hökuməti şəkli ilə tam parlamentar hökumət sistemi məzc etmişdir. Bu-rada parlamentarizmə mütəvəcəhə bir məclis hökuməti görülməkdə idi.

Təşri və icra selahiyətləri kəndi-sində toplamaqla bu sistem məclis hökuməti idi. Fəqət digər tərəfdən məsul kabine, kabine əzasının parlamən-xaricində belə alınması, nazir-lərin qanun təklif etmək haqları, sor-gular, tənqidlər, nazirlərin müdafiəsi, kabinenin düşməsi, yeni kabine təşkili üçün parlamən rəisinin firqə liderləri ilə müzakirələri, yeni kabine tə-şəkkülü, hökumətin programı, sağ ci-nahın daimi ədəmi etimadi, mərkəz fraksiyonların hərərətlə alqışları, parla-

man xaricində müxtəlif firqə və züm-rellerin qəzetələri arasında münaqış-ler, polemiklər və s. və s.

Bütün bunlar rəisi-cümhursuz tam parlamentar bir hökumət sisteminin varlığını hiss etdiriyordu.

Azərbaycan xarici diplomatik sə-la-hiyyətlərin icrasında da orta bir sis-tem yaratmışdı. Bu selahiyət nə məclis hökumətlərində olduğu kibi ta-mamılı Şurayı-Millidə, nə də preziden-siya hökumətlərde olduğu kibi ta-mamılı icra qüvvətində, nə də parlaməntar sistemde olduğu kibi Məclisi təmsilən dövlət rəisində idi.

Burada səfirləri qəbul etmək höku-mətə, xaricə müməssil göndərmək isə bəzi əhvalda məclisə aid idi.

Paris Sülh Konfransına heyeti-mürəxxəsə bu suretlə göndərildi.

Bu nədən nəşət ediyordu əcəba? Hər şeydən əvvəl bunun səbəbi istiq-lal və milli hakimiyyəti hər türlü şəxsi ehtiraslardan qorunmaq, milli iradə-nin məhsulu olan istiqlal və cümhuriyyəti xalqın daha sıxı müraciətə altında bulundurmaq əndişəsindən doğduğuna şübhə yoxdur. Hər yerde bu böylə olmuşdur. Türkiye təcrübəsi bu inqilab zamanlarına məxsus şəkin aydın bir misalıdır. Şübhə yoxdur bu rejim qüvvətərin təvazunu üzərinə qurulu tam bir parlamentarizmle tək-mil olunacaqdır. Bunu cümhuriyyət idarəsinin seyri təkamülü göstərməkdə idi. Azərbaycan Məclisi-Müəssisanı təşkilatı əsasiyyəti tənzim etdiyi zaman bu dövrün təcrübəsindən çox böyük qüvvət alacaqdır. Və Azərbay-can ideal və modern tam demokratik bir cümhuriyyət olacaqdır.

Gələcək müstəqil milli dövlət hə-yati üçün bu dövrün daha bir çox cə-hədən tədqiq, tənvir və təqnidə la-zımdır. O cümlədən olaraq hakimiyyəti-milliyəmizi təmsil edən parlamən daxili tənzimat və fəaliyyəti, hökumətin, ammə hizmetlərinə görə tərzi-təqsimi, qəzayi-qüvvətin surəti-təşəkkül tədqiq üçün birər mövzu təşkil etməkdədir. Bu kibi fəaliyyət istiqlal mücadiləmizin nəticəsində tə-əssüs edəcəgi mühəqqeq olan Milli dövlətin quruluşu üçün faydasız ol-muyacaqdır.

**Mirzə Bala (Məmmədzadə)**  
"Odlu-Yurd",  
həziran (iyun) 1931, № 4(29)

Mütəvəcəh - üz tutan, yönələn  
Təyəyü - meydana çıxmazı  
Müstəqəb - gələcək, irəlidə olan  
Müsərrəh - açıq, aydın  
Niyabət - vəkillik, naiblik, əvəzləmə  
Təfriq - fərqləndirmə, ayırma  
Qüva - qüvvələr  
Təvazün - tarazlıq  
Təvhid - birləşdirmə  
Təşri - izah etmə, şərh etmə  
Müraciət - nəzər salma, baxma  
İsqat - düşürmə, hüquqdan məhrum  
Qafıl - dasta  
Məzc - qarışdırma  
Kəffə - ovuc, əlin içi  
Ammə - camaat, kütłə, xalq

**P.S. Məqaləni redaksiyaya  
professor Şirməmməd  
Hüseynov təqdim edib.**

## Azərbaycan Cümhuriyyəti hənkı sistem üzərinə qurulmuşdu?